

**Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" adlı nəfis şəkildə çap olunmuş kitabını vərəqləyən kimi ilkin ağlma gələn elə başlığı çıxardıqını tezis oldu: "Azərbaycanşunaslıqda Nizamışunaslığın yeri". Düşüncənin arxasında təzə tərəddüdlər gəldi. Söhbət hansı Nizamidən gedir? Oxucu necə başa düşəcək?**

Görünür, suallar yarımrətərik olsa da, hansısa cavabları tələb edir. Əlbəttə, söhbət dövrümüzün çox böyük alimi Nizami Cəfərovdan gedir. Hətta vaxtı ilə ulu öndərimiz Heydər Əliyev Mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı fikirlərini bildirərək Atatürk ideyalarına necə dəyar verdiyini qeyd etmiş və belə bir Mərkəzin açılmasına da vacib hesab etdiyini bildirmişdi. İndi onun daqiq və aydın şəkildə dediyi söz yaddaşında oyanır: "Həmin Mərkəzo Azərbaycanın böyük bir alimini təyin etmişəm". Zənnimə, fikri dəqiq xatırlayıram. Bəlkə də cüzi improvisalar olabilir, amma məhiyyət olduğu kimdir.

Qaldı ki, söhbətin hansı Nizamidən getməyinə; bunun özü də elə məhiyyətə xidmət edir. Böyük Nizami də azərbaycanlı idi. Türk oğlu idi. Gəncəli idi. Və onun dünyası mədəni-mənəvi ərisinə avazlış örnəkləri olan əsərlərində Gəncənin tarixi tələyi (zolzələ epizodu), Bərdənin tərəfi, Şirin obrazı, bütünlükə Azərbaycan mənəvi mühitinin temsilçisi olan Farhad... səsiyəs-hesabsız digər faktlar hamısı göstərir ki, böyük Nizami də elə əzəli Azərbaycanşunası idi.

Azərbaycan xalqının elmi-mənəvi mühitinin çox uca dağları var. Zənnimə, Nizami Gəncəvi zirvəsindən elə birbəz Nizami Cəfərov zirvəsinə də çox yaxın bir məsafə var. Söhbət zamanından getmir. İdrak gücündən, dünyamı dərk hünərindən gedir. Bu monada Nizami Gəncəvi zirvəsi ilə, Nizami Cəfərov zirvəsinin həm iqlim yaxınlığı var, həm məkan doğmalığı var. Zaman işə sərtidir. Iqlim və məkan doğmalığı zamanın təlqin etdiyi məsafəni çox asanlıqla götürür.

Salatin Əhmədlinin Nizami Cəfərovun elmi-publisistik yaradıcılığı mükəmməl öyrənmış müəlliflərindən. Çünkü onun bu sahədə kifayət qədər tədqiqat təcrübəsi var. Akademik Isa Həbibbəylinin elmi-publisistik fəaliyyətini tədqiq edən fundamental əsərin müəllifidir. Ən başlıcası, dövrümüzün mənəvi konsepsiyasını müyyəyən edən Heydər Əliyevşunaslığın çox maraqlı tədqiqatlarından biri kimi də tanınır: "Heydər Əliyev və odəbi proses", hələ daha avval "Heydər Əliyevin dil siyaseti" kimi tədqiqatları onun odəbi-nəzəri düşüncəmizdə fəal elmi tədqiqat mənəviyyətini göstərən və daha doğrusu, təsdiq edən tədqiqat əsərləridir.

Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" monoqrafiyası AMEA-nın Dilçilik İnstitutunun 19 iyun 2023-cü il tarixli iclasının 4 sayılı protokoluna əsasən çap olunur. Bu rosmi qeydləri sadəcə sözləşmiş diqqətə çəkmişim. Bu rosmi qeydlər onu göstərir ki, Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" tədqiqat əsəri mütəxəssis alımlar tarofından oxunub, müzakiro olunub, bir səzəl, müyyəyən tarixli təsbib olunan iclasın qərarı ilə deyər alıb.

Müəllifin çox dəyərli tədqiqatı, bəs fəsildən, girişə ovozi və notice əvəzi qeyd-lərdən ibarətdir.

Azərbaycan odəbi-mənəvi mühitinə Nizami Cəfərov görkəmli alım olmaqdən başqa, sözün həqiqi mənasında çoxsaylı kütlələrin mənəvi mühitini çox qisa

# AZƏRBAYCANSÜNASLIQDA NİZAMİŞÜNASLIĞIN YERİ

*yaxud, Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" kitabı üzərində düşüncələr*

müddətə ahəngdar və montiqi nitqi ilə seforbor edəcək güclədə olan alimdir. Başqa sözlu, antik yunan aqorasiının ofsanəvi natürlərinin üstünə ononolorunu varlığında cəm edə bilmiş bir alimdir. O, hər hansı bir mövzuda, hətta təsadüfin ortaya atılmış mövzuda belə çox asanlıqla, tutarlı döllərlə fikirlərini şorh edə bilmək gücündə olan natüqdir. Səbəbi? Son dərəcə yüksək hazırlığa malikdir. Nəinki mənsub olduğu xalqın, hətta dünya tarixinin, adəbiyyatının, etnosların ədabi-mənəvi əlaqələrinin xronikasını mənim-somis zəka sahibidir. Yəni o, hər hansı bir vaxt çıxışa başlayanda zəngin fakt yığımı üzərində dayanır. Və çox ustalıqla montiqi ardıcıllıqla, sorraf tacir öz qızılınlı necə qonaqtə xərcələyir, Nizami Cəfərov da bilgillərini o qədər sorraflıqla nitqə çevirmək gücündədir.

Salatin Əhmədlinin tədqiqatını oxuya-dan düşündüm ki, görəsən tədqiqatçı bu böyük alimin zəka arealını qədərincə ifadə edə bilib? Amma tədqiqatın ayrı-ayrı fəsillərini çözüdükən gördüm ki, bu ideya generatorunu kifayət qədər qavramışdır. İndi ki, Nizami Cəfərovda elmi sferalarda böyük nüfuz qazandıran iləsərləndən biri - "Füzulidən Vaqifa qədər" əsəri də məhz adəbiyyatşunaslıqdan olub. Alimin "Azərbaycanşunaslığı giriş", türk xalqları ədəbiyyatının qədim, orta, yeni və on yeni dövrlərinin ahədən 4 cildlik fundamental "Türk xalqları ədəbiyyatı" da elmdə osl hadisəyə çevrilmişdir. Onu da deyim ki, Misir Mərdanovun bu qeydləri mətbuatda ("255-ci qəzet", 9 fevral 2020) dərə olub. Demək, tədqiqatçı bu mükəmməl fundamental əsəri yazaq qədər mətbuatı ardıcıl olaraq izlib. Və özü də Nizami Cəfərovun Azərbaycanşunaslığı aparan yoldakı tədqiqatlarının türkoloji istiqamətinə dənq qəməhidən edib. Tədqiqatçı Nizami Cəfərovun Azərbaycanın son qorına orzindəki durumunu Nizami Cəfərovun Azərbaycanşunaslıq tədqiqatları əsasında ardıcılıqlı şorh edir. Onun ideyalarının istinad məqamlarını daqiq tutur. Bir mənalı şəkildə qeyd etmək lazımdır ki, tədqiqatçı Nizami Cəfərovun ulu öndər istinadını yeri goldikəcə əsəsləndirir və bunların tarixi həqiqət olduğunu daqiq faktlar əsasında qeyd edir. Onu da deyim ki, Salatin Əhmədli Nizami Cəfərov yaradıcılığı ilə bağlı Azərbaycanın görkəmli içtimi-siyasi xadimlərinin fikir və düşüncələrindən yeri goldikedə istinad edir. Onun tədqiqatın "Giriş ovazı" qeydlərində Misir Mərdanovun qonaqtərını diqqətə çatdırması təsadüfi deyil: "Nizami Cəfərov ədəbiyyatşunaslıq elmimizə on çox töhfələr verən, müsəir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli dilçi alımlarımızdır.



Həm namizədlik, həm doktorluq dissertasiyaları sərf dilçiliyi həsr olunmuş alımın adəbiyyatşunaslığı bu qədər gözəl biləmisi, onun filoloq həmkarlarında da böyük maraq və heyran doğurur. Təsadüfi deyil ki, Nizami Cəfərovda elmi sferalarda böyük nüfuz qazandıran iləsərləndən biri - "Füzulidən Vaqifa qədər" əsəri də məhz adəbiyyatşunaslıqdan olub. Alimin "Azərbaycanşunaslığı giriş", türk xalqları ədəbiyyatının qədim, orta, yeni və on yeni dövrlərinin ahədən 4 cildlik fundamental "Türk xalqları ədəbiyyatı" da elmdə osl hadisəyə çevrilmişdir. Onu da deyim ki, Misir Mərdanovun bu qeydləri mətbuatda ("255-ci qəzet", 9 fevral 2020) dərə olub. Demək, tədqiqatçı bu mükəmməl fundamental əsəri yazaq qədər mətbuatı ardıcıl olaraq izlib. Və özü də Nizami Cəfərovun Azərbaycanşunaslığı aparan yoldakı tədqiqatlarının türkoloji istiqamətinə dənq qəməhidən edib. Tədqiqatçı Nizami Cəfərov üçün türkologiya geniş analış olub, yalnız dilçilik sahəsi ilə möhdudlaşmayaq, cənə dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçilik-türkoloqluq ədəbiyyatçı-türkoloqluq və kulturoloqluq vahid bir sistemdə birləşir. Tərəddüd etmədən demək olar ki, Nizami Cəfərovun hazırlayıb çap etdiirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş "onada türk" giya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxçılık elmi salnaması yaratmışdır. Bu sanballı noşri Nizami Cəfərovun yaratdığı türk xalqları ədəbiyyatı epopeyasi adlandırmışdır. Mənbonin tarixi 2019-cu il, 21 sentyabr olaraq göstərilir. Mətnin özüne diqqət etsək, Nizami Cəfərovun hansı güclü işlədiyinə təfakkürünən hansı zaman və məkan xörəsini ahət etdiyinin mənzərəsini daqiq və aydın

göstorür. Zənnimə, tədqiqatçı S.Əhmədli bu faktları diqqətə çökəməkə alımın sonsuzluq dəşüneənərən sərhədlərini göstərmək baxımdan çox tutarlı gedisiş etmişdir. Ümumiyyətə, Nizami Cəfərovun kimliyini, onun ideyalarının Azərbaycan comiy-yoti üçün, monavi mühümitizin inkişaf üçün noyə qadir olduğunu dərk etmək baxımdan bu kitab ovozsız güedədir. Ən əsası ona görə ki, comiy-yoti üçün noyə qadir olduğunu an nüfuzlu təhlükələrinə Nizami Cəfərovun monovi kimliyinin noyə qadir olduğunu bir güzgü kimi göstərə bilir. Bu baxımdan tədqiqatçı İsa Həbibbəylinin do fikirlərinə məmənuniyyyotlu istinad edir: "Azərbaycan dilçilik elmində ədəbi dil tarixi üzrə görkəmli alımların qiyatlı elmi tədqiqat əsərlərinin olmasına baxmayaraq, Nizami Cəfərov bu sahədə özünün professional elmi sözünü deyə bilmişdir. Xüsusun, XV-XVIII əsrlər Azərbaycan ədəbi dili haqqında Nizami Cəfərovun tədqiqatları ölkəmizin görkəmli dilçi alımlarının uzun illər ərzində yaratdıqları sanballı dil tədqiqatlarına mükəmməl elmi-nəzəri olavalordur. Onun "XVII əsr Azərbaycan ədəbi dili" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası (1991) ilə Azərbaycanda ədəbi dil tarixi tədqiqatlarının yəni dövrü başlaşmışdır. Nizami Cəfərov Füzulidən Vaqifa qədərki hadisələri və proseslərini istinad edərək, Azərbaycan ədəbi dilinin xolqlaşdırılması və millişdirilməsi, dil normallarının sabitləşməsi və möhkəmləndirilməsi mosololərinin elm-inozori cohdən əsaslanırdırmış şəkildə təqdim etmişdir". Bu qeydləri akademik İsa Həbibbəyli II Qarabağ mühərribəsinin araosunda yəzib, özü də "Ədəbiyyat" qəzetiində çap etdirib. Məlumdur ki, böyük Nizami Gəncəvinin 800 illik yubileyi Ləningrad mühəsirədə olanda qeyd olunub. Demək, Nizami Gəncəvinin qüdrətinin monovi istinad baxımdan noyə qadir olduğunu ölümlə çarpışan insanların uca tutması bu gün üçün də çox ahomiyyətlidir. II Qarabağ mühərribəsinin Nizami Cəfərov haqqındaki qeydləri yəqin ki, dünəncəli oxucuya çox şey deyir.

Nizami Cəfərovun türkologiya, Azərbaycanşunaslıq, Azərbaycan dilçiliyi ilə bağlı tədqiqatları dünya elmi düşüncəsinin bəhəsindən akademik İsa Həbibbəylinin Nizami Cəfərov haqqındaki qeydləri yəqin ki, dünəncəli oxucuya çox şey deyir.

Nizami Cəfərovun türkologiya, Azərbaycanşunaslıq, Azərbaycan dilçiliyi ilə bağlı tədqiqatları dünya elmi düşüncəsinin bəhəsindən akademik İsa Həbibbəylinin Nizami Cəfərov haqqındaki qeydləri yəqin ki, dünəncəli oxucuya çox şey deyir.

Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" monoqrafiyası AMEA-nın Dilçilik İnstitutunun 19 iyun 2023-cü il tarixli iclasının 4 sayılı protokoluna əsasən çap olunur. Bu rosmi qeydləri sadəcə sözləşmiş diqqətə çəkmişim. Bu rosmi qeydlər onu göstərir ki, Salatin Əhmədlinin "Akademik Nizami Cəfərovun ideyaları və idealları" tədqiqat əsəri mütəxəssis alımlar tarofından oxunub, müzakiro olunub, bir səzəl, müyyəyən tarixli təsbib olunan iclasın qərarı ilə deyər alıb.

Müəllifin çox dəyərli tədqiqatı, bəs fəsildən, girişə ovozi və notice əvəzi qeyd-lərdən ibarətdir.

Azərbaycan odəbi-mənəvi mühitinə Nizami Cəfərov görkəmli alım olmaqdən başqa, sözün həqiqi mənasında çoxsaylı kütlələrin mənəvi mühitini çox qisa

Davamı 5-ci səhifədə

**Əvvəl 4-cü səhifədə**

Və tədqiqatın bu fəslində Nizami Cəfərovun öz fikrini əsaslanan qeydlər də xüsusi maraq doğurur: "Azərbaycanda (və həm hədded regionlarda) xalqın (və dilin) formalasdığı dövrə bəzərən rəngarəng ictimai-siyasi hadisələr həmin mürəkkəbəşən üçün əsas şərt olmuş, ölkədə "narahat" bir etnik proses getmişdir". Zənnimizcə, bu tədqiqatı təkcə Salatin Əhmədinin Nizami Cəfərovun ideyaları haqqındaki əsəri kimi yox, eləcə də, Nizami Cəfərovun Azərbaycan adı ilə bağlı tədqiqatları kimi yox, en baslıcası, Azərbaycanın öz adının tarixi ilə bağlı məqamlar kimi mütləq oxumaq lazımdır. Bir sözə, Nizami Cəfərov Azərbaycan adının tarixi inkişaf yolu ilə bağlı tədqiqatlar kimi de çox marağlıdır. Və Nizami Cəfərovun belə bir fikir istoristəməz bütün varlığımızı titrədir: "Və qeyd etmək lazımdır ki, həmin təsəvvür regionun rosmi dünya-görüşü olan İslama belə güzəştə get-mədiyinə görə Azərbaycan - müsəlman tarixçilərinin yaddaşında İslama qarşı on çox müqavimət göstərmış bir ölkə olaraq qalmışdır". Bu qeydlər Nizami Cəfərovun "Azərbaycanşunaslığın əsasları" əsərindən gotirilir. Zənnimizcə, cildlərlə tədqiqatlara borabər qeydlərdir. Təkcə elə bu qeydlərə görə Nizami Cəfərovu biz voton fədalı kimi yaddaşımızda yaşatmağa borcluyuq. Salatin Əhmədi mözh Nizami Cəfərovun bi tıplı ideyalarının voton üçün nəyoq qadir olduğunu bütün tədqiqatı boyu diqqətdə saxlayır.

Salatin Əhmədi Nizami Cəfərovun Azərbaycan xalqının formalasması prosesi başlayana qədər Azərbaycanın etnik-tarixi mərhələsinin toyin edən bölgüləri də diqqətdə saxlayır: "I. E.ə. V minillikdən e.o. III minilliyyin ortalarına qədər - etnik "qeyri-müəyyənlilik" dövrü. II. E.ə. III minilliyyin ortalarından e.o. II minilliyyin sonu, I minilliyyin ovvollarına qədər - Qafqaz etnoslarının geniş yayıldığı dövr. III. E.ə. II minilliyyin sonu, I minilliyyin ovvollarından "erəmisi" I minilliyyinin ortalarına qədər - İran etnoslarının geniş yayıldığı dövr". Zənnimizcə, bu bölgün özü tədqiqatçıların üçün kifayət qədər aydın məlumat verir.

Bu gün də diledəntər torofindən

Azərbaycan türkəsi ilə bağlı çoxlu mühəbbisələr gedir. Sosial şobokolordə bu

üçlü mühəbbisələr hətta qeybat soviyyəsinə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə çevirmək

istəyənlər Nizami Cəfərov ərsini yaxşı

öyrənənlər. On azy, Salatin Əhmədinin

bu tədqiqatı ilə tanış olsunlar.

Tədqiqatın III fosili "Nizami Cəfərov epousunun kimi" adlanır. Bu fosil bir neçə başlıq altında tədqiqatı cəlb edir: "Türk epousunun etno-mədəni sisteminde yeri və funksiyası", "Kitabi-Dədo Qorqud: tanrıçılıq və qazılık ideologiyası", "Koroğlu" yeni dövr epos mədəniyyətinin hadisəsi kimi". Müasir diletant tədqiqatçılar arasında "Koroğlu"nun özünü də mühəbbisəyə çevironlor az deyil. Amma

Nizami Cəfərov türk epousunun etno-mədəni sistemini müəyyənəldirirən "Kitabi-Dədo Qorqud" dəki tanrıçılıq ideologiyasını qədərincə tədqiqatı cəlb edir.

Eloco də, bütün mühəbbisələrə son qoyaraq "Koroğlu" epousunu xüsusi mədəniyyət hadisəsi kimi karakterizə edir. Göründüyü

kimi bu mövzuları tədqiqatçı biror-biror izləyir. Gərkəmlə akademik Azərbaycan

monovi mühəttinin keçidiyi yolla bağlı

maraqlı ideyalarını tədqiqata cəlb edir. Ən

başlıcası, bu ideyaları tədqiq edərən


Nizami Cəfərovun votonçılık idealını,

milli düşüncəne idealını, tarixi-etnik ruha

başlıqlı idealı xüsusi xarakterizə edir.

Zənnimizcə, Nizami Cəfərov ideyalarının

tədqiqi bu və ya digər şəkildə ayrı-ayrı



olunur. On başlıcası, tədqiqat son dərəcəyinə və başa düşülen bir dildə yazılıb. Tədqiqatın ikinci fosili "Nizami Cəfərov və Azərbaycan dil" adlanır. Bu bəlmədə müəllif iki əsas sahəyə xüsusi diqqət ayırr. Və bu hissədən biz tədqiqatda yer almış mövzuları maraqla izləyirik: "Azərbaycan türkəsi: genezisi, təşəkkülü və inkişafı mosoloları", "Azərbaycan türkəsinin milliləşməsi". Zənnimizcə, başlıcların özü kifayət qədər aydın məlumat verir.

Bu gün də diledəntər torofindən Azərbaycan türkəsi ilə bağlı çoxlu mühəbbisələr gedir. Sosial şobokolordə bu üçlü mühəbbisələr hətta qeybat soviyyəsinə çatır. Yaxşı olar ki, dilimizin tarixinə sevgisini omoli fəaliyyətə çevirmək istəyənlər Nizami Cəfərov ərsini yaxşı

öyrənənlər. On azy, Salatin Əhmədinin

bu tədqiqatı ilə tanış olsunlar.

Tədqiqatın III fosili "Nizami Cəfərov epousunun kimi" adlanır. Bu fosil bir neçə başlıq altında tədqiqatı cəlb edir: "Türk epousunun etno-mədəni sisteminde yeri və funksiyası", "Kitabi-Dədo Qorqud: tanrıçılıq və qazılık ideologiyası", "Koroğlu" yeni dövr epos mədəniyyətinin hadisəsi kimi". Müasir diletant tədqiqatçılar arasında "Koroğlu"nun özünü də mühəbbisəyə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə çevirmək

istəyənlər Nizami Cəfərov ərsini yaxşı

öyrənənlər. On azy, Salatin Əhmədinin

bu tədqiqatı ilə tanış olsunlar.

Tədqiqatın III fosili "Nizami Cəfərov epousunun kimi" adlanır. Bu fosil bir neçə başlıq altında tədqiqatı cəlb edir: "Türk epousunun etno-mədəni sisteminde yeri və funksiyası", "Kitabi-Dədo Qorqud: tanrıçılıq və qazılık ideologiyası", "Koroğlu" yeni dövr epos mədəniyyətinin hadisəsi kimi". Müasir diletant tədqiqatçılar arasında "Koroğlu"nun özünü də mühəbbisəyə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çatır. Yaxşı olar ki, dilimizin tarixinə

sevgisini omoli fəaliyyətə

çat